

Dünya mədəniyyətinə qiymətli töhfələr vermiş Türk dövlətləri zəngin və dəyərli mədəni irsə malikdir. Əminliklə demək olar ki, Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi əsasları onun sosial və mədəni təməlləri ilə əlaqəlidir. TDT-yə üzv ölkələrlə Azərbaycanın mədəni əlaqələri hər zaman yüksək səviyyədə olub. Hazırda da bu əlaqələr yüksələn xətt üzrə davam etdirilir.

gücləndirilməsi bu qurumun əsas məqsədlərindəndir.

Son illər Özbəkistanla da mədəni əlaqələrdə ciddi irəliləyişlər əldə edilib. TÜRKSOY-un Daimi Şurasının 38-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Özbəkistana səfər edib. Özbəkistanın

diplomatlار, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, bir sıra universitet müəllim və tələbələri, jurnalistlər iştirak ediblər. Oktyabrın 20-23-də isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Qarakalpakstan Respublikası və

Türk dövlətləri ilə mədəni əlaqələr genişlənir



Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri baş tutub. 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi ilə əlaqədar Azərbaycan və Özbəkistanın mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günlərini reallaşdırıb. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın tarixi Turon kitabxanası ilə Azərbaycanın Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

2021-ci il Türkmənistanla da mədəni əlaqələrimizin inkişafı baxımından əlamətdar olub. Azərbaycan Respublikasının mədəniyyət nazirinin Türkmənistanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfəri Məkan İşanquliyevlə görüşündə iki ölkənin mədəni əlaqələrinin perspektivləri müzakirə edilib, həmçinin həyata keçiriləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Danışqlar zamanı Azərbaycan və Türkmənistanın UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

**M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"**

məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən digər sahələrdə regional və ikitərəfli əməkdaşlığın

Xivə şəhərində baş tutan tədbirdə 2022-ci il üçün Türkiyənin Bursa şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi, TÜRKSOY-a yeni baş katib seçiminin 2022-ci ildə keçirilməsi, SSRİ Xalq artisti, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinin TÜRKSOY miqyasında qeyd olunması razılaşdırılıb. Tədbirdə nazir Anar Kərimov Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar danışıqlar aparıb və məsələ şifahi olaraq üzv dövlətlərlə razılaşdırılıb.

Bundan başqa, ötən ilin 30 avqust – 2 sentyabr tarixlərində Özbəkistanda Azərbaycan kino günləri keçirilib. Tədbirdə Azərbaycan və Özbəkistanın kino sahəsində mütəxəssisləri, dövlət nümayəndələri,



Mədəniyyət Mərkəzinin yaradılması da planlaşdırılıb.

TÜRKSOY türkdilli dövlətlər arasında mədəni əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verir. Bu möhtəşəm qurumun çərçivəsində həyata keçirilən tədbirlər, möhkəmlənən əməkdaşlıqlar da türk dövlətlərinin birliyi üçün formalaşdırılan ümumi geostrateji mənzərənin tərkib hissəsidir. Təşkilatın əsas